



Aktuallaşdırılmışdır: Fevral 2018-ci il

Dil kursu 90 günədək – məlumat vərəqəsi

Xahiş olunur Şengen vizası üçün müraciətə dair **ümumi göstərişləri** nəzərə alın. 90 günədək dil kursunda iştirak məqsədilə viza üçün aşağıdakı sənədləri toplamaq lazımdır. Sənədləri toplayarkən bu məlumat vərəqəsindən yoxlama siyahısı kimi istifadə edin .

İngilis və ya alman dilində olmayan bütün sənədlər ingilis və ya alman dillərinə tərcümə olunmalıdır.

Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl* + *ön və arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu** (bax: rəsmi internet səhifəsində „Rüsumlar“a dair məlumatlar)

Səyahət sığorta sənədi (*əsl* + *surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

Yetkinlik yaşına çatmayan şəxslər

- doğum şəhadətnaməsində (*əsl* + *surəti*)
- valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius tərəfindən təsdiq edilən razılıq bəyanatı (*əsl* + *surəti*)
- Valideynlər və ya qəyyumların pasportlarının surətləri
- Valideynlər və ya qəyyumların vizalarının surətləri

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl* + *surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- dil məktəbinin təsdiqi aşağıdakı məlumatlar əks olunmaqla (*əsl*, *faks* və ya *pdf-formatında*):
 - dil məktəbinin ünvanı və əlaqə məlumatları
 - dil kursunun müddəti və həftəlik dərslər saatlarının sayı (ən az həftədə 18 saat)
 - tələb olunarsa: qalmaq yerinə dair təsdiq

- artıq əldə edilmiş dil biliklərinə dair sənədlər məs.: dil kursunda iştirak haqqında arayış, dil sertifikatları (*əsl* + *surəti*)

- Aşağıdakı məlumatların olduğu **tam qalma müddəti** üçün otel rezervasiyası və ya vauçer:

- müraciət edənin adı və soyadı
- qalma müddəti
- otelin əlaqə məlumatları (ünvan, telefon nömrələri)

və ya

- tam qalma müddəti üçün** qeyri-rəsmi dəvətnamə, aşağıdakı məlumatlar əks olunmaqla
- dəvət edən şəxsin pasport və şəxsiyyət vəsiqəsinin surəti
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə onun yaşamaq haqqında icazəsi
- uçuş / səfər biletlərinin** gediş-gəliş üçün iki tərəfli rezervasiyası haqqında sübut

Səfirlik vizanın əldə edilməsindən əvvəl təyyarə biletlərinin alınmasını qətiyyənlə məsləhət görmür!

Səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri
- stipendiya almağınız haqqında sübut

Azərbaycanda iqtisadi və ailə bağlarınızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olduğunuzun dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut

- İşləyən şəxslər: iş yerindən elektron arayış

və ya

iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix və aşağıdakı məlumatlar göstərilən rəsmi arayış: *(əslində ingilis dilində və ya Azərbaycan dilində olmaqla ingilis yaxud alman dillərində tərcüməsi ilə)*

- müəssisənin tam şəkildə ünvanı, telefonu faks nömrələri
- imzalayan şəxsin adı və vəzifəsi
- işçinin adı, vəzifəsi, məvacibi və işlədiyi müddət

- Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar: Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
- Şagirdlər/Tələbələr: məktəbə və ya ali məktəbə qəbul olmaqları haqqında sübut